



№ 79 (9824) 22 aprel 2025-ci il ÇƏRŞƏNBƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



"Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir"

**Azərbaycan Prezidenti İlham Əliyev
Çinin Sinxua agentliyinə müsahibə verib**

Ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgo Boyannamə" qəbul olundu. Boyannamədə xüsusilə olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitorəfli əməkdaşlığı bir çox səməralı nöticə verib. Bununla yanaşı, biz razılıqlı ki, əməkdaşlığı gələcəkdə dəyişdirilməz, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirik, iki ölkənin ümumi maraqlarını birləşdirəcək mədəniyyət, mədəniyyət və mədəniyyət işlərini tərəfdaşlaşdırır.

Birlikdə bayan etdi ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitorəfli münasibətlərin əsas prinsipləri.

Azərbaycanın tələbləri haqlı və legitimdir

İrəvan Bakının şərtlərinə əməl etməzsə, itirən yənə də Ermənistən olacaq

Vətən müharibəsinin başa çatmasından ötən 5 il yaxın dövrün reallıqları təsdiq edir ki, Azərbaycan Ermənistənə sülhə nail olunması istiqamətində bütün imkanları soforə edib. Möhəlli Bakı səhiyi üzrə danışqların təsəbbüskarı olub. Səhiyi layihəsinin əsasında dayanan prinsipləri də Azərbaycan təqdim edib. Ermənistən rəsmiləri sözə sülhə tərəfdar olduqlarını bildirdilər, lakin tərəfdiyi müxtəlif hərbi taxribatlar davamlı şəkildə sülh prosesinə əngəllər yaradıb. Digər tərəfdən, Ermənistən səhiyi

üzərində qurulacaq. Birgo Boyannamədə həmçinin təsdiq etdi ki, biz bir-birinin suverenliyinə və ərazi təbəqələyinə layiqli hörmətlə yaşaşan, daxili işlərə qarışmamış və dinc-yanası yaşamaq prinsiplərindən irolı gələn müsteqil xarici siyaset yürüden vacib və etibarlı tərəfdaşları.

Hesab edirəm ki, bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən Birgo Boyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni sohifə açır. ÇXR-in Sədrı Si Cinpin ilə ikitorəfli görüş əsasında çıxışında qeyd edim ki, qəbul olunan Boyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlaşdırmaçılığıdır. Astanada görüşümüz zamanı mən Çino dövlət soforinə dəvət olundum və bu dəvəti memnunluqla qəbul etdim. Mən də ÇXR-in Sədrini onun üçün uyğun olan

vaxtda ölkəmizə səfərə dəvət etdim. İnanıram ki, yüksək seviyyədə belə soforər mübadiləsi dövlətlərəri münasibətlərimiz dərinleşməsi prosesinə olav impuls verəcək.

Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verirkən ikitorəfli münasibətlərin dərinleşməsinə əsasən Azərbaycanın xarici siyasetinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz əsasən müsbət dinamikaya malikdir. 2024-cü ilədən fərqli olaraq parlamentin yüksəkvəzifli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar.

➡ 2

"Cənub qaz dəhlizi" Moldova üçün də strateji əhəmiyyət daşıyır

Azərbaycan-Moldova arasında münasibətlər yüksək seviyyədədir və bu dialogda enerji əsas yer tutur. İkitorəfli enerji əməkdaşlığını genişləndirmək üçün fəal və məhsuldar fikir mübadiləsi aparılır. Əməkdaşlığın perspektivləri həm ononcù sahələri, həm də bərpalaunan enerji mənbələrinin inkişafını əhatə edir.

Moldova Azərbaycan qazının idxləmə ciddi maraq göstərir və bu istiqaməti enerji tədarükərinin şaxənləndirməsi üzrə uzunmüddəti strategiyasının əsas istiqamətlərindən biri kimi nəzərdən keçirir.

➡ 8

Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrell Həzrətlərinə

Zati-həzrətləri!

Müqəddəs Tax-Tacın başçısı, zəmanətin görkəmləri dən adəmi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı-xəbərini dərin sarsıntı hissi ilə qarşılıqlı.

Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri hayat amalı böşəriyyətin əmin-əmanlıq namino fədakarcaşına xidmət olan parlaq dən adəmini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi.

Roma Papası Fransisk bütün həyat və fəaliyyətinə ümüməbəşəri dəyərlərinə qorunub saxlanmasına, dillərərə və mədəniyyətlərə arası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və homayilik münasibətlərinin bərərərə olmasının yorulmadan çalışmışdı. Dərinməzmunlu və şorəli ömr yolu ilə örnək olan Roma Papası Fransisk başçısı dəyərlərin fəvqündə duran nəcib

məməlli, insanlara mərhamət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlılığı ilə bütün dünyada böyük rəğbat, dərin hərəket və cəhtiram qazanmışdır.

Azərbaycan ilə Müqəddəs Tax-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə en xoş tövəsüratlarla xatırlayacağam. Roma Papası Fransisk öz xatırı və zongin monovi irsi qolblarla və həfizlərə daim yaşayacaqdır.

Bu ağır itkinin kodorunu bölüşür, Sizo, Müqəddəs Tax-Tacə və bütün hemməzəblərlərinə şəxson öz adımdan və Azərbaycan xalqı adından dərin hüzünə başsağlığı verirəm.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 21 aprel 2025-ci il

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Müqəddəs Pasxa bayramı münasibətə
Azərbaycanın bütün xristian icməsini
səmimi-qəlbdən təbrik edirəm!

**Azərbaycan
Respublikasının
Birinci vitse-
prezidenti Mehriban
Əliyeva Pasxa
bayramı
münasibətə sosial
şəbəkə hesablarında
paylaşım edib.**

AZƏRTAC
paylaşımı təqdim
edir: "Müqəddəs
Pasxa bayramı
münasibətə
Azərbaycanın bütün
xristian icməsini
səmimi-qəlbdən
təbrik edirəm!"



Dəmir iradənin qüdrəti

Ərazi bütövlüyündən suverenliyin
tam təminatınadək gedən möhtəşəm yol

Ötən ilin bu günləri Azərbaycanın Laçın rayonunda Ermenistanla sərhəddə buraxılış məntəqəsi açılmış Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrinin silahla təchizatın möhdudlaşdırılmasına başlandı. İndi həmin tarixi gün bütün Azərbaycan xalqı qeyd edir. Çünkü bu tarixi nailiyyət 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbənin nöticəsi, qötüyyətin və dəmir iradənin təntənəsi idi.

Prezident İlham Əliyevin təşəvvüf ilə yaradılan bu sərhəd-keçid məntəqəsi Ermənistən və onun havadalarını ciddi narahat etməyə bilməzdi. Bu sobədən de yənə dünyaya car çəkib boyan edirdilər ki, guya Azərbaycan bu məntəqəni yaratmaqla Qarabağın erməni əhalisine qarşı "humanitar blokada" tətbiq edib. Ancaq bütün cəhdələr püç oldu. Azərbaycan bir addım da geri çökülmədi. Çünkü bu, Azərbaycanın dövlət təhlükəsizli-

yinə tomin olunması istiqamətində atılmış zəruri addım idi. Dövlət sərhədində buraxılış məntəqəsinin faaliyyəti başlaması noticəsinde isə Xocalıda və işğal altında olmuş digər orzalırdən cinayət törəmti bezi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi tomin edildi.

➡ 5



"Böyük qayıdış" programı sürətlə icra olunur



Sarıcalı və Balıca kəndləri növbəti köç karvanlarını qarşılayıb

Tariximizin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadəti Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin yurd nisgilinə son qoyulub və onlar mərhələli olaraq doğma el-əbaralarına geri döñürələr.

Dünen Büyük qayıdış çərçivəsində Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Balıca kəndləri növbəti köç karvanlarını qarşılayıb. Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndində bu mərhələdə 34 ailə - 141 nəfər, Xocalı rayonunun Balıca kəndində isə 21 ailə - 83 nəfər köçürülib.

Uzun illər doğma yurd xıffeti ilə yaşayışın insanları onlara göstərilən hərəkət dövlət qayığısına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dörin minnətdarlıqları bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadəti Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə tövsiyələrini ifadə etdilər, bu yolda canlardan keçən şəhidlərimizə rəhmət diləyiblər.

2022-ci il oktyabrın 4-də təmən qoyulan, cari il martın 25-də birinci mərhələsinin açılışı həyata keçirilən Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhalisi üçün planlaşdırılmışdır. Layihələndirilən ümumi orası 123 hektardan çoxdur. Kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin möşgullüğünün təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və mösiş təyinatın müxtəlif müəssisələr, klub-icmə və



mədəniyyət mərkəzləri tikilib. Bura da sosial məsələlərə də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətəri çökləbilə, qaz tozchizə təmİN olunub. Sarıcalıda inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panel-ləri quraşdırılmışdır. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmİN edilir.

Birinci mərhələ üzrə Sarıcalıya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılmışdır. Artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşətaqlıdır. Moskunlaşdırılacaq əhalinin göləcək sayı nəzərə alınaraq, kəndin sa-

linmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılib.

2023-cü ilə azad olunan Balıca kəndi də mütəmadi qayıdış karvanlarının qarşılıy wholeşənmişdir. Yeni dövrünə qədəm qoyma Balıca kəndinin bərpası artıq son mərhələdədir. Burada 137 ev bərpa edilib. Sonuncu köç ilə birlikdə kənd sakinlərinin sayı 743 nəfərə çatıb.

Açıklärın toqdimetmə morasının içiçisi edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, mərhələli şəkildə doğma torpaqlarına

köç edən keçmiş məcburi köçkünlər üçün Balıca kəndində hər cür şərait yaradılıb. Onların möqsüllük məsələləri də diqqət mərkəzində saxlanılır.

Böyük qayıdış programına əsasən, ilk beşillikdə 34 min 500 ailə azad edilmişərazilər köçürülecek. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Torpaqlarına qovuşan insanların sayı artıq 13059 nəfərə (3296 ailə) çatıb, 5 şəhər və 8 kənd olmaqla 13 yaşayış məntəqəsində həyat axarına qayıdır. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nə-

fər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 371 ailə (1396 nəfər) Şusa şəhərində, 52 ailə (204 nəfər) Xocalı şəhərində, 512 ailə (2293 nəfər) Cəbrayıl şəhərində, 157 ailə (743 nəfər) Xocalı rayonunun Balıca kəndində, 50 ailə (166 nəfər) Ağdərə rayonunun Həsənəz kəndində, 180 ailə (592 nəfər) Ağdərə rayonunun Suqovuşan kəndində, 110 ailə (440 nəfər) Ağdam rayonunun Sarıcalı kəndində məskunlaşdır.

Həzirdə Qarabağda və Şərqi Zəngilan rayonunda keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində idarəmetçi vəzifələrinin yerinə yetirən, yenidən faaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sonnət, energetika müssəsələrlərdə işləyən ümumiyyətdə 40 minə yaxın insan yaşayır. Həyata keçirilən quruculuq və bərpa işləri sayesində bütün keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdaqlaqlı.

Ülkə XASPOLADOVA,
"Azərbaycan"

"Bizə göstərilən diqqət və qayğıdan razıyiq"

"İllərlə yurd həsrəti çəkdik. Nə yaxşı ki, bu günləri də gör-dük. Golacık nosillo-rimiz artıq orada oxuyacaq, böyüyo-caq, bu torpaqlara sahib çıxacaqlar. Allah Prezidentinə cəsağlıq versin. Bize göstərlən diqqət və qayğıdan razıyiq. Evlərimiz müasir üslubda tikilib, bütün sərafla təmİN olunub".

AZƏRTAC xəbər verir ki, bu fikirləri dənən Ağdam rayonunun Sarıcalı kəndində köç edən keçmiş məcburi köçkün Səlman Əliyev səslendirib.

O bildirib ki, Böyük qayıdış programı təkcə fiziki köç deyil, bu, milli ruhun, birləşmə və tarixi ədalətin barəsində.

S.Əliyeva həmçinin torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə tövsiyə edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

"Doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir"

"Bu gün bizim üçün unudulmaz gündür. Uzun illər-dən sonra doğma torpağımıza qayıdır. Bu hissələr sözlə ifadə etmək çətindir. Şəhidlərimi-z qan bahasına bizi bu torpaqlara yenidən qo-vuşduq. Allah onlara rəhmət eləsin. Dövlətimiz hər cür şərait yaradıb. Evlərimiz geniş və rahatdır, infrastruktur tam təmİN olunub".



AZƏRTAC xəbər verir ki, bu fikirləri bən Ağdam rayonunun Sarıcalı kəndində köç edən keçmiş məcburi köçkün Sərvər Əliyev səslendirib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük qayıdış programı xalqımızın tərəxi dələtə qoşulmuş deməkdir.

"Bu torpaqlara sahib çıxmaq, burada yaşamaq, işləmək və qurmaq bizim en müqddəs borçumuzdur", - de-yə o vurğulayıb.

S.Əliyev həmçinin torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətləri olan Azərbaycan Ordusuna minnətdarlıqları bildirib, şəhidlərimizin öziz xatirəsinə ehtiramla yad edib.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi

Modern avtomobil yolunun tikintisi sürətlə davam edir

5 ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngiləzurun yenidən qurulması istiqamətində misli görünməyən tikinti-quruculuq işləri davam edir. Artıq Böyük qayıdış üzrə birinci Dövlət Proqramının icrasına da başlanılıb.

Erməni vandalizminin qurbanına çevriliş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, təmənən dağılımımızın infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayğısının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindən.

Hər gün demək olar ki, ölkənin müxtəlif şəhər və rayonlarından keçmiş məcburi köçkün soydaşlarımızın doğma yurda köç karvanları hərəkət edir.

Əlbəttə ki, Böyük qayıdışın təmən ediməsi üçün vacib olan on mühüm məsələlərən biri də yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulmasıdır. Hər iki istiqaməti rayonda bərpa-quruculuq işləri ilə paralel olaraq yolların da yenidən qurulması, köprü və tunellərin tikintisi həyata keçirilir.

Prezident İlham Əliyev işgaldən azad edilmiş şəhər və rayonlara səfərləri çərçivəsində yeni yolların da açılışlarında iştirak et və tikinti işlərinin sürətli təşkilini ilə bağlı ciddi tapşırıqları verir. Bölgədə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yol layihəsinin icrası nəzərdə tutulur. Tezliklə Qarabağ və



si aparılı. Yol yatağı və yol osası hazır olan hissələr asfaltlanır. Artıq 3,6 kilometr hissəsi iso I texniki dorçeyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metr təşkil edir, hərəket zolaqlarının sayı iso 2 və 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3,75 metrdir.

Hər gün layihə boyu torpaq işləri görülür. Belə ki, xüsuslu texnikalarlardan istifadə olunmaqla yarasız gruntuşun qıxarılması və əvvəzində yararlı material verilərək normaliv hündürlüyü çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.

Bundan başqa, yolboyu 148 ədəd müxtəlif diametrə-

rə malik düzbucaqlı və dairəvi suötürücü boruların, eləcə də keçidlərin tikintisi işləri görülüb və həzirdə bu istiqamətdə işlər davam etdirilir. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğunda malik is-

tinad divarından 4397 metr hissəsi artıq inşa edilib.

Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 köprü-nün inşası da sürətli davam etdirilir. Köprülər yolu 1,6, 4,4, 7,2, 9,6 və 14-cü ki-

lometrikk hissələrində inşa edilir. Layihə boyu ümumi fiziki tərəqqi 72 faiz təşkil edir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gedis-göləşi asanlaşdıracaq, kənd təsərrüfatının, turiz-

min inkişafına əhəmiyyətli to-sir göstərəcək.

Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu

yoldan istifadə edərək sürətli təhlükəsiz hərəkətlərin imkanı verəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Erməni din xadimləri insanları
sülhə deyil, müharibəyə səsləyir

Bu ölkədə kilsə tarix boyu terrora dəstək verib

İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini diz çök-dürən Azərbaycan 30 ilə yaxın davam edən erməni işgalına son qoydu, düşmən tapdağında qalmış torpaqlarını azad etdi. Əraziləri işgalda ol-duğu illərdə də dövlətimiz daim dünyanın gözü qarşısında sülhpərvər mövqə sərgilədi, münaqişənin danışqlar yolu ilə tənzimlənməsinin tə-rəfdarı olduğunu göstərirdi. İnsanlara və regiona sülh gətirəcək təşəb-büsənlərlə çıxış etdi. İşgalçılıq siyaseti yürüdən Ermənistan isə zamanında bu çağırışları layiqincə qiymətləndirmədi. Ona görə də müharibədə məğlubiyyətə uğradı. Tarix boyu həmişə belə olub, sülhü layiqincə qiymətləndirməyənlər, sonda məğlubiyyətin acısını yaşayırlar.



Sülhə gəlməkdən, rəsmi Bakının şortlərinə əməl etməkdən başqa yolu olmayan Ermənistən havadarlarının diktəsi ilə hərəkət etsə də, sonda danışqlar masasında oturdu. Gündən-günə dünyada iqtisadi gücü, siyasi nüfuzu artan dövlətimiz danışqlar prosesində konkret şortlər irolı sürdü. Əsas şortlərdən biri Ermənistən konstitusiyasında Azərbaycanın ərazilərinə qarşı iddiaların aradan qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun leğv edilməsidir. Rəsmi İrəvan daha çox bu təkliflər ətrafında tərəddüb edir, danışqlardan yayanmağa çalışırı. Artıq qalib Azərbaycanın irəli sürdüyü şortlərlə razılaşmaqdan başqa yolu qalmayan Ermənistən bu məsələnin həlli üçün əsaslı təklifi təqdim etməlidir.

sələ barədə də düşünməkdədir. Amma bununla belə Ermənistan rəhbərliyi yenə də absurd və sərsəm bəyanatlarla çıxış edərək sülh müqaviləsinin imzalanmasını ləngidir. Bunun da bir sıra səbəbləri var.

Sülh müqaviləsinin müəyyən bəndlərində hansısa bir razılaşma əldə olunan kimi həm Ermənistandakı revanşistlər, həm də kilsə buna qarşı çıxır. Ermənistən cəmiyyətini də daha çox iki ölkə arasında sülh istəməyən kilsə qızışdırır. Tarix boyu həmişə din xadimləri münaqişə və müharibələrin əleyhinə çıxış edib, sülhün tərəfdarı olub. Təmsil elədiyi xalqı sülhə, barışığa səsləyib, ölkədə əmin-amanlığın olmasına istəyib. Din xadimi insanlara zülm və nifrət hissələri aşılamaz, həmişə onları mərhəmətə çağırır. Təəssüf ki, Ermənistandakı din xadimləri tamam fərqli

Tutduqları vəzifələrindən asılı olmayaraq, ermənilərin qanında, canında ikiüzlülük həmişə olub. Yalana öyrəşmiş bu millət dünən dediyini bu gün danır, bu gün dediyini isə sabah boynuna almir. Bu məsələdə bütün ermənilərin katalikosu II Qaregin daha irəli gedib. Yeri düşəndə sülhdən, əmin-amanlıqdan dəm vurur. Amma çox keçmir ki, dediklərini elə özü də danır. Yaxşı xatırlayıraq ki, 2010-cu ildə ölkəmizdə Ümumdünya Din Xadimlərinin Sammiti keçiriləndə II Qaregin də Bakıya gəlmişdi. Sammitdə çıxış etmək üçün ona da söz verilmişdi. O, çıxışı zamanı demisdir ki, dünyadakı müharibə və terrorizmə son qoyulmalıdır. Keşiş çıxışında bu vacib işdə din xadimlərinin roluna yüksək qiymət verərək: "Din xadimlərinin borcu dənizdə, regiyyonda məyənəd eksləlli və mil-

mənstandakı din xadimləri tamam fərqli yol tutublar.

Ermeni katolikos II Qaregin həmişə zorlu, gücü təbliğ edib, insanları millətçilik hissələri ilə qızışdırıb, onları müharibələrə, münaqışlərə səsləyib. Ermeni kilsəsi təcavüz terroru, dəstəkçilər, hərbi zərər-

dünyada, regionda mövcud ekoloji və mili münaqışlərin həllinə kömək etməkdən ibarətdir", - demişdir. Amma Ermənistana qaydan kimi Bakıda dediklərini unutmuş, yenə də terrorçu kimi danışmışdır. Deməli, yaltaqlıq, ikiüzlülük, terrorçuluq, separatismlər, hərbi zərər-

Ermənistan böyük problemlərlə üzləşib. Bunun əsas səbəbi son dövrlər dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlik və çətinliklərin digər ölkələrlə müqayisədə Ermənistana daha çox daşıdıcı təsir göstərməsidir.

Ekspertlərin fikrincə, indiki vəziyyət tamamilə iflasa uğrayan Ermənistan üçün daha faciəvidir. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən ölkədə ümumi daxili məhsulun (ÜDM) artımı bu durumda mümkün olmayacağıq. Əksinə, sözügedən sahədə tənəzzül olması və böyük gerilə-

mənİN yaŞanması gözləniləndir.

Hazırda əsas proqnozlar ondan ibarətdir ki, Ermənistanda dolların və digər xərici valyutaların məzənnəsi bundan sonra da artacaq. Elə bu səbəbdən ölkədə zəruri ərzaq mallarının qiyməti getdikcə qalxır. Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir. Cünki valyuta ehtiyatları çox azdır təhlükə yaradır. Sosial problemlər fonunda təşkil edilən aksiyalarda siyasi tələblər irəli sürürlür, hakimiyyət istefaya çağrılır.

Bu arada "Past" nəşri yazıb ki, Ermənistən parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri və 44 günlük mühabirəni araşdırın istintaq komissiyasının sədri Andranik Koçaryanın işləri son günler kifayat qədər vaxşı gedir. Nə-

Xaricdən, xüsusən də Rusiyadan köçürü-
lən pulların miqdarının azalması isə daha
böyük iqtisadi problemlərə yol açır.

Görünür, bütün bunların nöticəsidir ki, ölkədə ictimai gərginlik azalmır. Hökumətə qarşı keçirilən etirazlara dəstək verənlərin sayının artması iqtidar üçün təhlükə olur. Səmədov hələ də f

təhlükə yaradır. Sosial problemlər fonunda təşkil edilən aksiyalarda siyasi tələblər irəli sürülür, hakimiyət istefaya çağrılır. Bu arada "Past" nəşri yazışkı, Ermənistən parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri və 44 günlük müharibəni araşdırın istintaq komissiyasının sədri Andranik Koçaryanın işleri son günələr kifayat qədər vaxşı gedir. Nə-

The image shows the exterior of the Government House of Armenia and the Armenian National Assembly building. The buildings are made of light-colored stone and feature classical architectural elements like columns and arches. A large Armenian flag flies from a flagpole on top of the Government House. In the foreground, there is a parking lot filled with cars and some greenery.

rə görə, Koçaryanın fraksiyada ciddi problemləri olsa, on azından fraksiyanın ən yüksək təcili hərbi işləməsi tələb vəzifədən uzaqlaşdırmağa çalışsa, həysiz və ehtiyatsız davranışına görə onu ən yüksək təcili hərbi işləməsi tələb edəcək.

odur ki, o, Nikol Paşinyanla kompromis əldə etməyi bacarıb.

Bu günler Koçaryan istintaq komitəsinin hesabatının sentyabrda dərc olunacağını açıqlayıb: "Bu, sentyabrin 27-dən sonra parlamentin iclasının birinci və ya ikinci günü olacaq. Sentyabrin 27-si şənəd bə güñüdür, ona görə də ya sentyabrın 30-da, ya da ondan sonrakı gün plenar iclasda parlament sədri məsələni şuranın iclasına daxil edəcək və yekun tarixi

Komissiyanın hesabatı çıxdan hazırdır. Hesabat Koçaryanın yanmayan seyfi ndedir və onun bir neçə nüsxəsi müvafiq cinayət işinin başlanması üçün prokurorluğa və Milli Təhlükəsizlik Xidmetinə göndərilib: "Əslində, Koçaryan Paşinyanın inandırı bilib ki, hesabatı onsuz təqdim etmək mümkün olmayıacaq, üstəlik, o əhəmiyyətli, həssas informasiyalara malikdir və indi o öz məsələlərini "zərif" sə

kildø høll etsø, hökumøtdø problemlør ya-
rana bilør".

Bütün bunlarla yanaşı, Ermənistannı silahlı qüvvələrində böyük problemlər yaşanır. Mühəribədən sonra məğlub ölkənin ordusu istər döyüş qabiliyyəti, istərsə də təminat baxımından çox ciddi çətinliklər içindədir. Ölkədə yaşanan demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminati da sürətlə pislösəməkdə davam edir. Digər tərefdən, ordudakı xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xid-

Belo vəziyyətde bu xüsusda qaldırılan cinayet işlərinin də sayı çoxalır. Artıq vəziyyət hökuməti də ciddi narahat edir. Qeyd olunur ki, hazırda 27-35 yaş arası 5000-dən çox gənc orduda xidmətdən yaradılmışına görə axtarışdadır. Yerdə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə

*Elçin CƏFƏROV,
"Azerbaijan"*

 [zterheilung-news.com](#)

İŞİMİZ, GÜZƏRANIMIZ

David APTSIAURI: "İqtisadi amil Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsas komponentlərindəndir"

"İqtisadi amil Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsas komponentlərindən biri olub və qalmaqdə davam edir. Bu məsələ yüksək səviyyəli bütün görüşlərdə xüsusi yer tutur. Gürcüstan Prezidenti Mihail Kavəlavili Başkaya son sefəri də istisna olmadı".

Bu barədə AZERTAC-a müsahibəsində Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru, səfir David Aptsiauri deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksək rütbəli rəsmilərlə keçirilən görüşlərdə iqtisadi gündəlik əsas mövzulardan biri olub ki, bu da tamamilə möntəqidir.

"Çünki ikitorifli əməkdaşlığımızın əhəmiyyəti artıq regional çörçüveləri cəxdan aşib və global rezonans doğurur. Konkret danışış, iqtisadi əlaqələrimizin inkişafında müsbət dinamika açıq-əşkar hiss olunur. 2024-cü ildə qarşılaşlı ticarət dövrümüzü əvvəlki illə müqayisədə toxunon 15 faiz artırıb. Biz energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, ticarət və



diger sahələrdə fəal əməkdaşlıq edirik. Azərbaycan, həm ticarət dövriyosının həcmində, həm də investisiya foallığına görə, Gürcüstanın əsas ticarət torofdaşlarından biri olmağı davam edir. Bu seför tezke olunmuş notaları tövsiyəməklə kifayətləndirmədi, həm də strateji torofdaşlığından da dorinləşdirilməsi istiqamətində müümət istiqamətləri müəyyənləşdiridir", - deyə professor David Aptsiauri əlavə edib.

Milli Depozit Mərkəzinin "Elektron müraciət sistemi" istifadəyə verilib

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) fiziki və hüquqi şəxslər üçün elektron müraciət imkanlarının genişləndirilməsi və müraciət üzrə məlumat əlçatanlığının təmin olunması məqsədilə "Elektron müraciət sistemi"ni istifadəyə verib.

MDM-dan bildirilib ki, bu sistem vasitəsilə müraciətlərən daha sürətli və rahat şəkildə reallaşdırılmışdır. Təmin edilir.

Müraciət edənlər "Elektron müraciət sistemi"nə link vasitəsilə keçid edə bilərlər. "Elektron

Mayın 1-dən "e-bülleten" sisteminə keçilir

Xəstəlik vərəqə e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq.

Nazırılar Kabinetinin müvafiq qorunma osanı, tövbə edilən innovativ yeniliklərənə, cari il mayın 1-dən Sohiyyə Nazirliyinin "Vahid Sohiyyə İnforsasiya Sistemi" vasitəsilə "Sığortaşunun üçün xəstəlik vərəqələri" Sohiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyinin (TƏBİB) tabeliyində foaliyyət göstərən tibb müəssisələrində elektron sonər formasında hazırlanacaq.

Bundan sonra tibb müəssisələrənə tərəfindən e-mail ilə tövsiyə edilərlər, işgötürünen və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq inforsasiya sistemindən, tibb işçiləri isə "e-Sohiyyə" portalı və mobil tövsiyənən asan və rahat şəkilde əldə edə biləcək.

"E-bülleten" sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emal ilə bağlı artıq isə yüksün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin cəvikkiliyinə və keyfiyyətinin, şəffaflığın artırılmasına sərət yaradır.

E-bülleten sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emal ilə bağlı artıq isə yüksün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin cəvikkiliyinə və keyfiyyətinin, şəffaflığın artırılmasına sərət yaradır.

Əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

Bu məqsədilə Sohiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq inforsasiya sistemindən, tibb işçiləri isə "e-Sohiyyə" portalı və mobil tövsiyənən asan və rahat şəkilde əldə edə biləcək.

Notcədə işgötürülənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq inforsasiya sistemindən, tibb işçiləri isə "e-Sohiyyə" portalı və mobil tövsiyənən asan və rahat şəkilde əldə edə biləcək.

"E-bülleten" sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emal ilə bağlı artıq isə yüksün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin cəvikkiliyinə və keyfiyyətinin, şəffaflığın artırılmasına sərət yaradır.



8. tikinti materiallarının istehsalı 9,5, mebel istehsalı 97, hazır metal məmulatlarının istehsalı 18,1, kağız və karton istehsalı 31,5, maşın və avadanlıqların qurasdırılması və təmiri işləri 32,8, geyim istehsalı 45,3, poliqrafiya məhsulları istehsalı 55,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bülşüsürüməsi və tozchizi, 0,9 faizi su tozchizi, tullantıların tamamiləsi və emal sektorlarında istehsal edilmişdir.

Mədənçəxarma sektor üzrə ömətəlik nef hasilatı 5,5 faiz azalmış, ömətəlik qaz hasilatı 1,1 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdən məmulatların istehsalı 2 dəfə, ocazçılıq məhsulları istehsalı 43,3, kompüter, elektron və optik məhsulların istehsalı 31,4, döri və döri məmulatların, ayaqqabıların istehsalı 23,7, maşın və avadanlıqların istehsalı 20,9, toxuculuk sənayesi məhsullarının istehsalı 15,6, qida məhsullarının istehsalı 12,2, avtomobil, qoşqu və yarımqoşuların istehsalı 3,1, kimya sənayesi məhsullarının istehsalı 1,9 faiz artmış, içkilərin istehsalı 0,9, rezin və plastik kütə məmulatlarının istehsalı 1,8, elektrik avadanlıqlarının istehsalı 2,4, tütün məmulatlarının istehsalı 3,1, neft məhsullarının istehsalı 7, metallurgiya sənayesi məhsullarının istehsalı 3,5 faiz artmışdır.

DSK-nin hesabatında həmçinin bildirilir ki, 3 ayda parakondo ticarət şəbəkosundan əhaliyə 14 milyard 587,2 milyon manatlıq məhsul satılmış, 3 milyard 334,7 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə ömətə dövrüsində 3,8, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 9,4 faiz artmışdır.

Yanvar-mart aylarının nəticələrindən əsasən, ötən ilin dövrü ilə müqayisədə istehlak qiymətləri 105,6, o cümlədən qida məhsulları, içki və tütün məmulatları üzrə 105,7, qeyri-qida malları üzrə 102,7, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 107,8 faiz artmışdır.

"Cənub qaz dəhlizi" Moldova üçün də strateji əhəmiyyət daşıyır

Ölkələrimiz həmcinin "yaşıl enerji" sahəsində əməkdaşlıqda maraqlıdır



Məlum olduğu kimi, bu ay Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyannı 6-ci iclas keçirilər. Sonda iclasın yekunlarına dair protokol tösidiqlənib ki, bu da iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən energetika sektorunda əməkdaşlığı dəha da inkişaf etdirməyi nəzərdə tutur.

Hazirda Azərbaycan-Moldova arasındakı müasibələr yüksək soviyyədədir və bu dialoqda enerji əsas yer tutur. İkitorifli enerji əməkdaşlığını genişləndirmək üçün fəal məhsuldar fikir mübadiləsi aparılır. Əməkdaşlığın perspektivləri həm ənənəvi sahələri, həm də bərpələun enerji mənbələrinin inkişafını əhatə edir.

Moldova Azərbaycan qazının idarəsinə münasibələr yüksək soviyyədədir və bu istiqaməti enerji tədarüklerin səxənləndirməsi üzrə uzunmüddətli strategiya yasası istiqamətlərindən biri kimi nəzərdən keçirir.

Bu, Moldovanın energetika naziri Dorin Jungeyunun AZERTAC-a müsahibəsindən də tsöidiq edilir: "Həzirdə bu məsələ texniki səviyyədə işlənir. Dañışın mövzusu yalnız qaz tədarükünün mümkinliyi ilə bağlı deyil, həm də bütün mərsət boyunca sabit və proqnozləndirilən bilən tarif siyasetinin qurulmasına etibarlı bərabərdir. "Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu layihədə istirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal işrak etməyəcək. Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə işrak etmə. Moldovaya yalnız alternativ mənbələr çıxış əldə etməyə deyil, həm də ümumavropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlliədən təhsilətli təbəqəsinə inanırıq. Moldova üçün bu



«AZƏRBAYCAN» qəzetinin 1919-cu il 18 may (Bazar günü) tarixli 183-cü nömrəsinin ADA Universitetinin dəstəyi ilə transferasiyası

AZƏRBAYCAN

ELAN

Bakı 3-cü Şəhər Sülh məhkəməsi müdürü bununla məhkəmənin 1401-[ci] maddəsinə binaən [əsasən], vəfat etmiş Ağamusa Nağıyevin vərəşəsini öz odasına davat edir. Ağamusa Nağıyev vərəşəsini "Macmeyi-Qəvanın"ın ("Qanunlar Toplusu") 10-cu cild əvvəlin-ci hissəsi 1241-[ci] maddəsi mövcübincə olan vaxtda [maddəsinin müəyyən etdiyi vaxtda] əzələrinin varişiliyi isbat edici ixtiyarati təqdim etməlidirlər.

8780

BƏHRI-XƏZƏR İSTEHLAK CƏMIYYƏTİ "KOOPERATİSYA"

Tərəfindən may ayının 17-sindən etibarən müalicəxana açılır.

Xidmətçilərdən və istehlak cəmiyyəti üzvlərindən müayinə haqqı 4 manat, qeyri-lərden 6 manat olacaqdır.

Bolşoy Morskoy və Tərgovi kūçələrinin künkündə (yolu Bolşoy Morskoydan), Telefon nömrə 26-90.

Qobul olunur səhər saat 9-dan 2-yədək; 4-dən 6-yədək.

Müalicəxanada həmşəlik konsultasiyaları, Müamilatı-carrahiyyə və konsultasiyaları razılıq ilə, Peyvənd olunur, hər cür şəhadətnamələr verilir, analizlər və 606-914 müalicəsi qəbul olunur.

8782

ELAN

Müsəlman Zəhmətkəs Ziyalıları ittifaqı bir qazəsiyyətə təşkil etmiş qəsdi ilə sahiyyə kursu açmışdır. Müsəlman gəncələri həmin kursa daxil olmağa davat edilirler. Daxil olmaq istəyənlər səhh saat 10-dan 2-yədək Voznesenski kückədə 3 nömrəli evdə idarəyə müraciət etməlidirlər.

8784

SİYASİYYAT

İngilislərin Qafqazdan getməyi və əvvəzində italyanları gəlməyi mütlək güft-gularla [söz-söhbat] sabayıyyat verməklədir. Bi siyasiyyat dəyişikliyinə hər kəs bir cürə tafsir edir. Bunu italyanlara Müttəfiqlərlər tərəfindən bir güzət suratında anlayınlardır, ingilis nüfuzunu qarşı bir hədd qoymaqla məzənumunda təlaqə edənlər və səhər bu kimi mənələrlə təsir verənlər vərdir.

Bizə, bu ahval - siyasiyyat yürüşünün programını bu gün əllərindən tətbiq etmək olasıdır. Müttəfiq dövlətlərin programı dayışıklılıklarını anladan avallardan deyildir. Bu, müzəffəriyyət və qələbələrindən mümkün mərtəbə böyük istifadələr qazanıb, hərb əsnasında çəkmiş olduları zərər və ziyanları mənəfətə qaytarmaq və Almaniyani zararsız bir hələ salmaq işlərlə məşğıl olan Müttəfiqlərin əsgəri maneversidir ki, qoşun hissələrinin istirahəti nöqtəyə-nazaranın ittik-az edilməsinə [həyata keçirilməsinə] lüzum görülmüşdür.

Qafqaz cümhuriyyətləri üzərində "protektorat" təyin etmək və haqqı-himayən kimə verilmək məsələsinin hələkəl həll olunduğu zaman edir. Ümumiyyətə, bunu demək olar ki, Müttəfiqlərin Qafqazda dolaması əvvəlcə zənn olunan kimi Rusiyani diriltmək və əski hüdudları dairəsindən yenidən bərəqər etmək niyyəti ilə olmayıb, bəlkə alman ayağı dəyişmək olan yerlərdən alman nüfuzunu bılıklliyyə [tamamile] məhə etmək və bolşeviklərin yayılmasına bittə hədd qoymaq qəsdidir.

Haqqı-himaya məsləsi galəcək məsələlərdəndir. Mehmmənəvəliliq [qonaqpərvərliy] ilə məşhur olan qafqazlılar və baxıuslu Azərbaycan türk və İslamları, rəftər və hərakatı təbiddə [başlangıçda] xeyrkhahlığa dələlat etməyən ingilislər belə bir məhrənənə ləyik olan hörmət qarşılığı kimi, dost və xeyrkhələrə olacaqlarını ümidi etdiyimiz italyanları dəxi kamalı-məmənəvəzi ilə qəbul edəcəklər.

Vaxtılı istibdab və əsərat acılığının dadımı olsan italyanları bu istibdab və əsərat çəngindən yenice can qurtarmış olsan azərbaycanlıların halını gözələr anıllar, əlavə, türklik ilə italyanları arasında qədim və yeni tarixlərdə bir o qədar dərin bir xüsusəm [əlavət] və düşmənlik olmadığını və bu gün italyanlar ilə Osmanlı türkləri arasında vəsaitli olub.

İngilislərin getməyinə gəlinca, yuxarıda zikr etdiyimiz üzrə, bizən, bizim adat [ədlər], etləq və rəftərimizdən doğru xəbərlər olmayı və döşmənlərimiz tərəfindən haqqımızda yalan-yalan xəber və məlumat axm etmiş [olda etmiş] olan ingilislər ibtidaiyi [şinşənə] bizi bərə qədar yan-yan baxmaq istədilər da, sonra bizişimlə yaxından tanış olub da, məlumatlarının yalan və yanlış olduğunu dərk edib hər mənəsatib və müüməlatlarını [rafrətlərin] dayışdırıb və bizim xeyrkhahlığımız olmaqla, düşmənərlərini başsağla etdilər. Həkumətimizi təsdiq etmək, daxili işlərimizi qarşısında boyanıb, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün] Zaqafqaziyənə bolşeviklər həcumundan qorumaq, Bixeraxov kazakları rədd etmək, Denikin və prijevalskilər qaragıruhunu paytaxtimizdən çıxarımaq, Qarabağ məsələsində bizi kömək kimi rəftərlərlə Azərbaycan türkləri arasında rəğbət qazandıqların, cıxb getmələrinə heysiyənmək qəbul edildi, İngilislərin burada olmasına qədəm və təsdiq etmək, bizi və biliyim [bütün

